

“Təsdiq edirəm”

Azərbaycan Texniki Universitetinin

rektor əvəzi _____ dos.Xalıq Yahudov

_____ 2017-ci il

Azərbaycan Texniki Universitetində

“AzTU-nun fəxri professoru” adının verilməsi barədə

ƏSASNAMƏ

Azərbaycan Texniki Universitetinin

Elmi Şurasının 31 may 2017-ci il

tarixli iclasında (9 nömrəli protokol) qəbul olunmuşdur

Bakı-2017

1.Ümumi müddəalar

1.1 Bu əsasnamə “AzTU-nun fəxri professoru” adının verilməsi proseduru müəyyən edir.

1.2. “AzTU-nun fəxri professoru” adının təsis edilməsinin məqsədi aparıcı dosentlərin uzun illər Azərbaycan Texniki Universitetinin elmi-tədris prosesinə əhəmiyyətli töhfələr verdiklərinin və əvəzolunmaz xidmətlərinin dəyərləndirilməsindən ibarətdir. Bu fəxri ad “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.10-cu maddəsinə və Azərbaycan Texniki Universitetinin Nizamnaməsinin 1.26-cı maddəsinə uyğun olaraq verilir.

II. “AzTU-nun fəxri professoru” adının

təqdim edilməsi proseduru

2.1. “AzTU-nun fəxri professoru” adı iddiaçıya Universitetin Elmi Şurasının açıq səsvermə yolu ilə qəbul olunmuş qərarı əsasında verilir və rektorun əmri ilə təsdiqlənir.

2.2. “AzTU-nun fəxri professoru” adının iddiaçıya verilməsi məsələsi Universitetin Elmi Şurası qarşısında rektorun təklifi, bir qrup Elmi Şura üzvünün təşəbbüsü və yaxud kafedra müdiri və fakültə dekanının birgə təqdimatı əsasında qaldırıla bilər.

2.3. İddiaçıya “AzTU-nun fəxri professoru” adının verilməsi rektor tərəfindən əmrin imzalandığı gündən qüvvəyə minir.

2.4. “AzTU-nun fəxri professoru” adının attestatı iddiaçıya Universitetin Elmi Şurasının növbəti iclasında təqdim olunur.

III. “AzTU-nun fəxri professoru” adının verilməsi üçün iddiaçı qarşısında qoyulan tələblər

“AzTU-nun fəxri professoru” adının verilməsi üçün iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:

3.1. AzTU-da elmi-pedaqoji stajının 35 ildən az olmaması;

3.2. Dosent elmi adının mövcudluğu və bu vəzifədə 25 ildən az olmayaraq stajın olması;

3.3. Nüfuzlu beynəlxalq elmi jurnallarda silsilə məqalələr və ya heç olmazsa iki ali məktəbin tədrisində istifadə olunan dərsliyin və ya dərs vəsaitinin müəllifi olması;

3.4. AMEA-da üzvlüyünün və yaxud Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”, “Əməkdar müəllim”, “Əməkdar mühəndis” və digər fəxri adlardan birinin mövcudluğu.

IV. “AzTU-nun fəxri professoru” adına layiq görülən əməkdaşın hüquq və sosial təminatları

4.1. “AzTU-nun fəxri professoru” adına layiq görülən əməkdaşa kafedra tərəfindən illik dərs yükünün 100 saata qədər az planlaşdırılmasına icazə verilir (“Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli, 215 nömrəli qərarını pozمامaq şərti ilə).

4.2. “AzTU-nun fəxri professoru” adına layiq görülən əməkdaş tədris prosesindən uzaqlaşdıqda kafedranın pedaqoji və elmi fəaliyyətinə məsləhətçi qismində cəlb oluna bilər.

V. "AzTU-nun fəxri professoru" attestatının eskizləri

<p>AZTU</p> <p>AZƏRBAYCAN TEXNİKİ UNIVERSİTETİNİN ELMİ ŞURASI</p> <p>" ____ " ____ " 20 il tarixli iclasının (protokol № ____) qərarı ilə</p> <p>AZTU-nun fəxri professoru adı verilmişdir</p> <p>AZTU Elmi Şurasının sədri AZTU Elmi Şurasının katibi</p> <p>Bakı şəhəri " ____ " ____ 20 il</p> <p>Qeydiyyat nömrəsi _____</p>	<p>AZTU</p> <p>AZERBAIJAN TECHNICAL UNIVERSITY ACADEMIC COUNCIL</p> <p>" ____ " ____ " meeting dated 20 (proceeding № ____) by decision</p> <p>AZTU the title of Honorary Professor of membership</p> <p>AZTU Academic Council chairman AZTU Academic Council secretary</p> <p>Baku city " ____ " ____ 20 year</p> <p>Registration number _____</p>
--	---

VI. Əlavə müddəə

Bu əsasnamə ilə əhatə olunmayan və xüsusi yanaşma tələb edilən məsələlər istisna hal kimi Universitetin Elmi Şurası tərəfindən həll edilir.

Əsasnamə AzTU Elmi Şurasının 31 may 2017-ci il tarixli iclasın (protokol 9) qərarı ilə təsdiq edilmişdir.